

## **7-Cİ BEYNƏLXALO “CASPIAN ENERGY FORUM Baku-2018”**

**Baku, Azerbaijan/ 20 September, 2018**

### **BAŞ SPONSOR**

1. Forumun Baş sponsoru statusunu vermək
2. Sponsoru forumun bütün press-relizlərində qeyd etmək
3. Caspian Energy jurnalının 4-cü üz qabığında reklam + Caspian Energy jurnalında 10 səhifəlik məqalə yerləşdirmək
4. Sponsorun loqotipini status qeyd olunmaqla Caspian Energy jurnalının üz qabığında yerləşdirmək
5. Sponsorun loqotipini il ərzində Caspian Energy jurnalının “müştərilik səhifəsində” yerləşdirmək
6. Sponsorun loqotipini status qeyd olunmaqla forumun keçirildiyi zalda bannerdə yerləşdirmək
7. Forumun keçirildiyi zalda 6 rollap yerləşdirmək (rollaplar şirkət tərəfindən təqdim olunur)
8. Forumun keçirildiyi zalın foyesində sponsorun loqotipini göstərməklə rollap yerləşdirmək
9. Zalın foyesində stand üçün 4mx2m ölçüdə yerin ayrılması (stand sponsor tərəfindən quraşdırılır)
10. İştirakçıların portfelinə sponsorun reklam materiallarını, suvenir və digər atributlarını paylamaq hüququ (sponsor tərəfindən təqdim olunur)
11. Sponsorun loqotipini beyclərdə yerləşdirmək
12. Sponsorun loqotipini forumun proqramında yerləşdirmək
13. Sponsorun loqotipini iştirakçılar üçün nəzərdə tutulmuş portfellerin üzərində yerləşdirmək
14. Sponsorun elektron bannerini şirkət saytının linki ilə birlikdə [www.caspianenergyforum.com](http://www.caspianenergyforum.com) saytında yerləşdirmək
15. Birinci sessiyada çıxış etmək imkanı (15 dəq.)
16. Şirkətin 16 nümayəndəsinin forumda iştirakını təmin etmək
17. İki mükafat təqdim etmək
18. Sponsorun loqotipini status qeyd olunmaqla forumun foto və video yazılarının əks olunduğu disklərin üzərində yerləşdirmək
19. Sponsorun loqotipinin əks olunduğu banneri [www.caspianenergy.tv](http://www.caspianenergy.tv) və [www.caspianenergy.photo](http://www.caspianenergy.photo) saytlarında yerləşdirmək
20. Forumun keçirildiyi zalda 3 dəqiqəlik reklam çarxını nümayiş etdirmək
21. Caspian Energy jurnalının növbəti nömrəsində foruma həsr olunmuş məqalədə fotolar yerləşdirmək
22. Tədbirin [www.caspianenergy.tv](http://www.caspianenergy.tv)-də nümayişi zamanı 2,5 dəqiqəlik çarx nümayiş etdirmək
23. Bütün masalarda şirkətin loqotipinin əks olunduğu bayraqlar yerləşdirmək

**25 000 AZN + 18% ƏDV**

**13 iyuldan sonra - 42 500 AZN + 18% ƏDV**

### **SPONSOR**

1. Forumun Sponsoru statusunu vermək
2. Sponsoru forumun bütün press-relizlərində qeyd etmək
3. Caspian Energy jurnalının 1, 3, 5, 7, 9 və ya 11-ci səhifələrdən birində reklam + 4 səhifəlik məqalə yerləşdirmək
4. İl ərzində Caspian Energy jurnalının “müştərilik səhifəsində” sponsorun loqotipini yerləşdirmək
5. Sponsorun loqotipini forumun keçirildiyi zalda bannerdə status qeyd olunmaqla yerləşdirmək
6. Forumun keçirildiyi zalda 1 rollap yerləşdirmək (rollap şirkət tərəfindən təqdim olunur)
7. Forumun keçirildiyi zalın foyesində sponsorun loqotipini göstərməklə rollap yerləşdirmək
8. Forumun keçirildiyi zalın foyesində masa (sponsorun materiallarını təqdim etmək üçün)
9. Sponsorun loqotipini forumun proqramında yerləşdirmək
10. Sponsorun elektron bannerini şirkət saytının linki ilə birlikdə [www.caspianenergyforum.com](http://www.caspianenergyforum.com) saytında yerləşdirmək
11. Birinci sessiyada çıxış etmək imkanı (10 dəq.)
12. Şirkətin 6 nümayəndəsinin forumda iştirakını təmin etmək
13. Mükafat təqdim etmək
14. Sponsorun loqotipinin əks olunduğu banneri [www.caspianenergy.tv](http://www.caspianenergy.tv) və [www.caspianenergy.photo](http://www.caspianenergy.photo) saytlarında yerləşdirmək
15. Forumun keçirildiyi zalda 1 dəqiqəlik reklam çarxı nümayiş etdirmək
16. Caspian Energy jurnalının növbəti nömrəsində foruma həsr olunmuş məqalədə fotolar yerləşdirmək
17. Tədbirin [www.caspianenergy.tv](http://www.caspianenergy.tv)-də nümayişi zamanı 1,5 dəqiqəlik çarx nümayiş etdirmək

**10 000 AZN + 18% ƏDV**

**13 iyuldan sonra - 17 000 AZN + 18% ƏDV**

## PARTNYOR

1. Forumun Partnyoru statusunu vermək
2. Partnyoru forumun bütün press-revizlərində qeyd etmək
3. Caspian Energy jurnalının 13, 15, 17, 19, 21, 23, 25, 27, 29, 31 və ya 33-cü səhifələrdən birində reklam yerləşdirmək
4. İl ərzində Caspian Energy jurnalının "minnətdarlıq səhifəsində" partnyorun loqotipini yerləşdirmək
5. Partnyorun loqotipini status qeyd edilməklə forumun keçirildiyi zalda bannerdə yerləşdirmək
6. Forumun keçirildiyi zalda 1 rollap yerləşdirmək (rollap şirkət tərəfindən təqdim olunur)
7. Forumun keçirildiyi zalın foyesində sponsorun loqotipini göstərməklə rollap yerləşdirmək
8. Forumun keçirildiyi zalın foyesində masa (sponsorun materiallarını təqdim etmək üçün)
9. Partnyorun loqotipini forumun proqramında yerləşdirmək
10. Partnyorun elektron bannerini şirkət saytının linki ilə birlikdə [www.caspianenergyforum.com](http://www.caspianenergyforum.com) saytında yerləşdirmək
11. Şirkətin 4 nümayəndəsinin forumda iştirakını təmin etmək
12. Forumun ikinci sessiyasında çıxış etmək imkanı(10 dəq.)
13. Mükafat təqdim etmək
14. Partnyorun loqotipinin əks olunduğu banneri [www.caspianenergy.tv](http://www.caspianenergy.tv) və [www.caspianenergy.photo](http://www.caspianenergy.photo) saytlarında yerləşdirmək
15. Tədbirin keçirildiyi zalda 30 saniyəlik reklam çarxı nümayiş etmək
16. Caspian Energy jurnalının növbəti nömrəsində foruma həsr olunmuş məqalədə fotolar yerləşdirmək
17. Tədbirin [www.caspianenergy.tv](http://www.caspianenergy.tv)-də nümayişi zamanı 1 dəqiqəlik çarx nümayiş etdirmək

**5 000 AZN + 18% ƏDV**

**13 iyuldan sonra - 8 500 AZN + 18% ƏDV**

### Deleqat qismində iştiraki

## VIP SECTOR (1 avqusta qədər)

	CASPIAN EUROPEAN CLUB MEMBER COMPANIES	NON-MEMBERS COMPANIES
FULL DELEGATE PACKAGE	300 AZN + 18% VAT	600 AZN + 18% VAT

*\*VIP zona dövlət qurumlarının, nazirliklərin, dövlət komitələrinin, dövlət agentliklərinin, dövlət xidmətlərinin rəhbərləri, Azərbaycanda ekkreditə olunmuş dövlət və transmilli şirkətlərin, beynəlxalq maliyyə institutlarının, diplomatik və beynəlxalq missiyaların rəhbərləri, həmçinin forumun sponsor və partnyorları üçün nəzərdə tutulub.*

*İyulun 13-dək tam deleqat paketini ödəyən deleqatlar VIP iştirakçı qismində iştirak etmək imkanı qazanırlar.*

*Yerlərin sayı məhduddur.*

## GUEST SECTOR (1 avqusta qədər)

	CASPIAN EUROPEAN CLUB MEMBER COMPANIES	NON-MEMBERS COMPANIES
1 <sup>st</sup> session	200AZN + 18% VAT	400AZN + 18% VAT
2 <sup>nd</sup> session	100 AZN + 18% VAT	200 AZN + 18% VAT

<b>LUNCH</b>	100 AZN + 18% VAT	200 AZN + 18% VAT
<b>3<sup>rd</sup> session</b>	100 AZN + 18% VAT	200 AZN + 18% VAT
<b>4<sup>th</sup> session</b>	100 AZN + 18% VAT	200AZN + 18% VAT
<b>TOTAL</b>	<b>600 AZN + 18% VAT</b>	<b>1200 AZN + 18% VAT</b>

*Deleqat ödənisinin məbləğinə daxildir (tam paket):*

*- forumun işgüzar hissəsində bütün sessiyalarda iştirak*

*- işgüzar naharda iştirak*

*- kofe-breyklərdə iştirak*

*- tərcümə cihazından ödənişsiz istifadə*

**Ödəniş: Tam ödəniş müqavilə imzalıdıqdan sonra invoys vasitəsilə həyata keçirilir**